

**“AZƏRLOTEREYA” AÇIQ SƏHMDAR
CƏMİYYƏTİNİN
2012-ci il üzrə
İLLİK HESABATI**

“Azərlotereya” ASC tərəfindən Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının və qanuni mənafeələrinin qorunmasının ardıcıl təmin edilməsi və lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətlərində 2012-ci il ərzində bir sıra işlər görülmüşdür.

2012-ci ildə “Azərlotereya” ASC tərəfindən elektron oyunların keçirilməsi üçün yeni proqram təminatı yaradılmış, bundan əlavə lotereya biletlərinin onlayn satışı üçün yeni internet saytın yaradılması üzrə işlər aparılmışdır.

Cari il ərzində Cəmiyyətdə olan bütün iş proseslərinin mərkəzləşdirilmiş serverdə və şəbəkədə idarə olunması üçün mühüm işlər görülmüşdür. Belə ki, lotereya biletlərinin satışı, uduşlu lotereya biletlərinin qəbulu və yoxlanılması sistemi onlayn rejimində idarə edilməsi üçün vahid informasiya bazası yaradılmış və hal hazırda işlər yekunlaşdırılma mərhələsindədir.

2012-ci ildə “Azərlotereya” ASC tərəfindən “Binqo”, “Ailə Sevinci”, “Uğur”, “5/36” tirajlı ənənəvi lotereyaların və “Şans” ani lotereyasının keçirilməsi davam etdirilmişdir. 2012-ci ilin 01 iyun tarixindən “6/40” tirajlı lotereyasının, 05 sentyabr tarixindən isə “Ailə Sevinci” lotereyasının əvəzinə yeni “Klassik loto” lotereyasının keçirilməsinə start verilmişdir. Bundan əlavə bir sıra bayram tirajları da keçirilmişdir:

“Bahar Sevincləri” lotereyası – 1 tiraj
“Binqo+8” lotereyası – 1 tiraj
“Binqo+10” lotereyası – 1 tiraj
“Qızıl Payız” lotereyası – 1 tiraj
“Qış Möcüzəsi” lotereyası – 1 tiraj
“Yeni il Sevincləri” lotereyası – 1 tiraj
“Super Binqo” lotereyası – 1 tiraj

Ani lotereyalar

“Sprint” ani lotereyası
“Avto Sürpriz” ani lotereyası

2012-ci il ərzində keçirilmiş lotereyalarda aşağıdakı iri uduşlar və avtomobillər oynanılmışdır.

“Cek Pot” – 17 ədəd – ümumi məbləği – 625 041 manat

Avtomobillər – 182 ədəd – ümumi dəyəri – 2 286 100 manat

Tirajlı lotereyalarda:

Chevrolet “Aveo”	–	66 ədəd
Nissan “Sunny”	–	49 ədəd
Kia “Rio”	–	52 ədəd
Kia “Sportage”	–	1 ədəd
Hyundai “Sonata”	–	1 ədəd
Toyota “Prado”	–	2 ədəd
Hyundai “i20”	–	1 ədəd
Hyundai “i10”	–	2 ədəd
Cherry “Cowin”	–	2 ədəd
Nissan “JUKE”	–	1 ədəd
Hyundai “Santa FE”	–	1 ədəd
Dodge “Durango”	–	1 ədəd
Volkswagen “Passat”	–	1 ədəd
<u>Kia “Optima”</u>	–	<u>1 ədəd</u>
Cəmi:	-	181 ədəd

Ani lotereyalarda

Kia “Rio”	-	1 ədəd
-----------	---	--------

**"Azərlotereya" ASC-nin 31 dekabr 2012-ci il tarixinə
Maliyyə vəziyyəti haqqında hesabat (mühasibat balansı)**

№	Maddələrin adı	İlin əvvəlinə	İlin sonuna
AKTİVLƏR			
	<i>Uzun müddətli aktivlər</i>		
1	Qeyri-maddi aktivlər	24,5	21,9
	Torpaq, tikili və avadanlıqlar	362,0	309,2
	Əşyalar	0,9	1,3
	Cəmi uzunmüddətli aktivlər	387,4	332,4
	<i>Qısamüddətli aktivlər</i>		
2	Ehtiyatlar	74,3	64,9
	Qısamüddətli debitor borcları	1,8	24,0
	Pul vəsaitləri və onların ekvivalentləri	3179,4	2053,5
	Sair qısamüddətli maliyyə aktivləri	1035,7	2 047,3
	Sair qısamüddətli aktivlər	425,3	394,1
	Cəmi qısamüddətli aktivlər	4 716,5	4 583,8
CƏMİ AKTİVLƏR		5 103,9	4 916,2
KAPİTAL VƏ ÖDƏLİKLƏR			
	<i>Kapital</i>		
3	Ödənilmiş nominal (nizamnamə) kapital	0,0	0,0
	Nominal kapital	20,0	20,0
	Nominal kapitalın ödənilməmiş hissəsi	20,0	20,0
	Hesabat dövründə əldə etdiyi xalis mənfəət (zərər)		
	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	457,5	2119,3
	Cəmi kapital	457,5	2119,3
	<i>Öhdəliklər</i>		
4	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	3 249,8	2 528,0
	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	1 389,8	136,7
	Sair qısamüddətli öhdəliklər	6,8	132,2
	Cəmi öhdəliklər	4 646,4	2 796,9
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		5 103,9	4 916,2

"Azər lotereya" ASC-nin 2012-ci ilin Mənfəət və zərərlər hesabatı

№	Maddələrin adı	Min manatla
1	Əsas əməliyyat gəliri	19 802,7
2	Satışın maya dəyəri	18 783,8
3	Ümumi mənfəət	1 018,9
4	Sair əməliyyat gəlirləri	976,1
5	Əməliyyat mənfəəti (zərəri)	1 995,0
6	Maliyyə gəlirləri	118,5
7	Vergiqoymadan əvvəl mənfəət (zərər)	2 113,5
8	Mənfəət vergisi	422,7
9	Hesabat dövrünün xalis mənfəəti (zərəri)	1 690,8

2012-ci il ərzində "Azər lotereya" ASC tərəfindən büdcə və büdcədən kənar fondlar üzrə ödənilmiş məbləğ **796499,21** manat təşkil etmişdir, o cümlədən ƏDV **337113,54** manat, Mənfəət vergisi – **323883,35** manat; işçilərdən tutulmuş gəlir vergisi – **43367,20** manat, sair (əmlak, yol vergisi) – **1397,80** manat, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar – **90737,32** manat.

Beynəlxalq münasibətlər

2012-ci ilin 17-19 aprel tarixlərində Bakıda Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasının dəstəyi, "Azər lotereya" Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Avropa İttifaqına üzv olmayan ölkələrin "Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi" mövzusunda seminar keçirilmişdir. Seminarda Qazaxıstan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa və Niderlandın lotereya assosiasiyalarının nümayəndələri iştirak etmişlər.

2012-ci ilin 25-27 sentyabr tarixlərində “Azərlotereya” ASC-nin əməkdaşı İsveçin paytaxtı Stokholm şəhərində Avropa Dövlət lotereyalar və Toto Asosiasiyası tərəfindən təşkil olunmuş internet və yeni texnologiyalar üzrə seminarda iştirak etmişdir. Seminarda Avropa Lotereya və Toto Assosiasiyasının üzvü olan bir sıra inkişaf etmiş ölkələrin nümayəndələri ilə görüşlər keçirilmiş və yeni lotereya oyunlarının internet vasitəsi ilə həyata keçirilməsi üçün müasir texnologiyaların tətbiqi barədə müzakirələr aparılmışdır.



Lisensiya SA-212 № 031596 12.03.2008-ci il VÖEN 3900043802
E-mail: vasinshirinov@mail.ru Mob: (050) 325 62 98

№ 20

26 fevral 2013-cü il

Müstəqil auditorun hesabatı (rəyi)

“Azərлотереya” ASC-nın (VÖEN 1300053151) səhmdarlarının ümumi yığıncağına

Maliyyə hesabatları üzrə auditor hesabatı

Mən, “Azərлотереya” ASC-nın 31 dekabr 2012-ci il tarixə balans hesabatından və bu tarixdə başa çatmış il üzrə mənfəət və zərərlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin axını barədə hesabatlarından, habelə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini apardım.

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti:

Rəhbərlik göstərilən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Milli Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır. Həmin məsuliyyətə firmləşmə və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması; müvafiq uçot siyasətinin seçilməsi və tətbiqi, həmçinin müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

Auditorun məsuliyyəti

Mənim vəzifəm apardığım audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Mən auditə BAS-na uyğun aparılmışam. Bu standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də firmləşmə və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilməsi və hazırlanması məqsədilə müəssisənin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edimiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Hesab edirəm ki, əldə etdiyim audit sübutları auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Rəy: Fikrimcə, maliyyə hesabatları 31 dekabr 2012-ci il tarixinə Təşkilatın maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin axını üzrə Milli Mühəsibat Uçotu Standartlarına müvafiq olaraq düzgün və ədalətli təsəvvür yaradır.

Müstəqil auditorun hesabatı (rəyi) 26 fevral 2013-cü il tarixdə eyni qüvvəyə malik 2(iki) nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi təşkilatda, ikinci isə sərbəst auditorlarda saxlanılır.

Azərbaycan Respublikası Auditorlar
Palatasının üzvü, Sərbəst auditor:

Şirinov Y.R.

